



(Hekayə)

Necə olmuşdusa Səməd Vurğun ovdan qayıdında Əlverdinin kəndinə düşmüdü. Xəber iddium surəti kənd sovetinə, ordan da bütün rayona yayılmışdı. Şair kolxoz sədrinin ikimətbəli evinin eyvanında ipək mütləkkəyə söyklənib mixəlli samovar çayı içirdi. Ovun yorğunluğunu canından çıxarıq ıstayırdı, bu dəm raykom katibi başının dəstəsi ilə təşrif buyurdu. Xos-beşdən sonra raykom dəm-dəstgah üçün ispolkomda him elədi. ispolkomda portkomda gözəlayib yanına çağırıldı ki, təz əl-ayaq ekəsinlər, fermadan quzu getirib kabab çəksinlər. Şair necə lazımdı qulluq olunmalıdır, yoxsa kişiin yanında üzüqara olanq. Tapşınq mötbəber olduğundan fermaya sədr özü getdi, şair üçün keşləcək quzunu şəxson seçməlyidi, bu işdə kiməsa ürk qızdırı bilməzdə, 'üzüqara' sözü onu yaman tutmuşdu. Şairə raykom katibi əzəcənə isinişidər, qəfişdən kəndin savad dağarcığı sayılan Əlverdi müəllim özünü həyat qapısından içəri saldı, o saat da Səməd Vurğunun yanına cümlü, elində da şairin rus dilində olan boz cildli kitabı. Qonağın qəşərinə çatıb onun məşhur 'Partiyamızdır' şeirindən bir bəndi hüdülüyüb tökdü:

*Bəşərin vəcdəni, eşqi, ürəyi,
Zehni, düşüncəsi, fikri, dileyi,
Bütün yer üzünün xoş geləcəyi,
Hər zövq-səfəsi partiyamızdır!*

Şair xoşal olub ona yanında yer göstərdi, Əlverdi də ele bil himə bəndiymiş, oturan kimi başlıdı şeiri misra-misra təhlil etməyə. Əslində buna təhlil demək olmazdı, sadəcə hər misranı öz sözləri ilə müəllifin özüne izah edirdi. Raykom katibi Əlverdinin gelişindən narahat olsa da, qırımı pozmadı, istədi o da şeir təhliline qoşulsun, amma gördü yox, girişəi kol deyil, dinmədi. Əlinde əlac olsayıdı Əlverdiye çəmkirədi, intəhası özünü pis adam eləmək istemirdi. Həm də gördü ki, müəllim şairə elmi dildə müzakirələr aparır, odur ki, qulaq asmağa üstünlük verdi. Səməd Vurğun arada raykom katibinə Əlverdinin terifləyib dedi ki, rayonda belə müəllimlərin olması rayonun uğurudur. Raykom katibi rayonun uğurunu öz uğuru kimi qəbul etdiyindən Əlverdinin gelişinə özü də sevinməyə başladı, çünkü şairə danışacaq savadda deyildi. Onunku quzu kababı və çəkilmə tut araşıydı, bir də həkük salıb rəhbərlik qabiliyyətini nümayiş etdirmək. Əlverdi sən deyən dərin adam deyildi, hardasa pedməktəb oxuyub edəbiyyat müəllimi olmuşdu, onu da ala-yarımçıq. Nə çoxuydu pedməktəb qiyabi adını yazdırıb, dərs deyənlər. Bu da elələrindən biriydi... Ta ki, Səməd Vurğun onları kəndinə gələnəcən. Ele həmin gündən əlverdinin ulduzu parlardı. Şairə olan səhəbet rayonda düz bir ay müzakirə olundu. Birinci katib hara gedirdi Əlverdinin məsal çəkirdi, rayona başçılığı getirdiyindən bəh-bəhli dənişirdi. Əlverdinin hörməti bire-bəş artmışdı, raykomun yığıncaqlarında başda otururdu, meskomun iclasından çıxıb patkomun iclasına girirdi. Tanımaq olmurdı onu, necə deyərlər, "planka"nın qaldırılmışdı, dərs dediyi məktəbə getməyə belə vaxt tapmirdi. Şairən gelişindən bir xeyli vaxt ötmüşdül, olub keçənlər yavaş-yavaş unudulmaya başlamışdı. Söz-səhəbet səngiyənde Əlverdi eməlli-başlı narahat oldu; onu barmaqla göstərənlərin sayı azalmışdı. Bilmirdinəyələsin, düşünüb nəse bir çıxış yolu tapmayıdydi. Yoxsa, yenə də adileşib həmənki ədəbiyyat müəllimine cəvirləcəydi, məclislərə dəvət-filan da almacyjaydı, evlə məktəbin arasında yol ölçəcəydi Əlverdi. O axşam evə gec gəldi, kefi-əhvali yərindəydi, hələ bir az da yuxarıydı. Gələn kimi də arvadına berk-berk təpsirdi ki, bəs, sabah yola çıxıram, ertəden durub hazırlıq görsün, Bakıya gedəcəm. Arvad əvvəlcə duruxdu, sonra irəli yeri yib erindən soruşdu:

— Ay Əlverdi, Bakıya gedirsem? Nə xəbərdi, direktora deyibsən?

— Hə də, demisəm ki, gedirəm. Sənralı Kütüphananın kitablardı galib, tirajı azı deyin, rayona gəlib çıxmır, urusklıklarının nəsələridi, onuyçun gedirəm. Direktor mənə nə deyə bilər, bütün rayon

başına and içir.

Səhər o başdannan durub toqqasının altını yaxşıca bərkidi ki, gün əyilənə qəder karına gəlsin. Adətiydi uzaq yerə gedəndə tezden məhkəmə yeyirdi, bir az da simic olduğunu kafeyə, restorana getməzdi, uzaqbaşı yol çantasında lavaşpendir götürürdü. Evdə çıxanda bircə kəlmə söz dedi:

— Axşama qayıdacam.

O deməsə də, arvadı bilirdi ki, gecəni Bakıda qalmaz, toran çökənə qayıdar. İstədi bir soruşsun ki, ay kişi, bu beqəfil getmeyin heç xoşuma gelmedi, nə məsələdi? Amma soruştadı, şərə lənət deyib, dalınca bir parça su atdı.

Günəş boz təpalərin arxasına keçəndə Əlverdi özünü yetirdi, qoltuğunda da vur-tut bir kitab. İntəhası şad-xürrəm idi, ele bil ona təzə vəzifə vermişdilər, son günlərin qanıqarasına oxşamırdı Əlverdi. Axşamdan şalvarını və köynəyini ütüldüb hazır qoydurdu.

Arvad duyuq düşdü ki, ərinin nəsə gizli planı var, soruşturma bilməzdi, maraq üstünə gəldi:

— Ay Əlverdi, nə xəbərdi, yenə harasa gedirsem?

— Yox e, heçara getmirem, deyirəm

onun üstüne atıb məktubu əlindən qapdı. Poçt müdürü onun bu hərəkətindən qeyzlənə də, bir söz deyə bilmədi. Məktub Səməd Vurğunun özündən gəlməmişdi axı, hem də, raykom katibi bayırda məktubun oxunmasını səbərsizliklə gözleyirdi. Əlverdi idarənin qapısından çıxmaga macəl tapmamış hayəcanlı, maraq dolu baxışlarla rastlaşı. Qapının ağızindən məktubu açıb oxumağa başladı. Karıxbı eləmədən, ele rahat oxuyurdu ki, ele bil özəliyə yazmışdı:

“Zəhmətkeş sovet vətəndaşı Əlverdi müəllime salamları!

Sizinle tanışlığınız məndə dərin təessüratı yaratdı. Məntiqli təhlil, özünməxsus düşüncənizə heyran oldum. Ədəbiyyat bilikləriniz kifayət qədər yetkin və shəhatlidir. Yaradılığımı bələd olmağınız məni fərqlindəndir. Rayonda yaşayın sədə sovet zəhmətkeşlərinin şəire, sənətə maraq göstərməsi, yüksək qiymət verməsi biz şairləri daimi ilhamlandıır. Adı bir kənd müəlliminin bu qədər hazırlanıq olmasına çoxmilleti sovet xalqının qazandığı nealiyyətlərdən birdir. Sizin bilik və bacarığınız imkan verir deyek ki, rayonuzda qabaqcıl məktəblərdən birinə rehberlik etməyə tam layiqsiniz. Mən buna sovet ziyalisini kimi ürekden əminəm!”

Səhər-səhər idid, Əlverdi dərsə təzəcənə başlamışdı ki, direktorun otağına çağırıldı. Direktor hayəcanlıydı, xəttin o başında ispolkom idid. Əlverdi dəstəyi alıb adəb-ərkanla salamladı:

— Sabahınız xeyir yoldaş ispolkom, qulluğunuzda hazırlam.

— Əlverdi müəllim, yoldaş katib sizə sabah 9-də gözləyəcək. Rayon partiya komitəsinin iclası keçirilib, qərara alınıb sizi irəli çəksinlər. ‘Bakı komissarı’ qəsəbə məktəbinə direktor təyin olunubsunuz. Sizi təbrik edirəm.

İspolkomun təbrikindən sonra nə deyi diyi yadında qalmadı Əlverdinin, başılavlı evə qayırdı.

Diqqəti və hörməti həmənki təki özüne çəkə bilmədi, işləri yağı kimi gedirdi. Təzə vəzifə təzə dostlar qazandırmışdı; hamı ona can atıldı, danışmaq, görüşmək, Səməd Vurğun haqqında suallar

Səməd Vurğunun məktubları



birdən olar da, irəykomdan, filandan iclasa-zada çağırırlar, hazır olsun.

Tezden üzünü qırıbxı yuyundu, geyinib-keçinib startda durdu. Nəyisə gözləyimmiş kimi hövəsələz idid. Evde var geləməyə başladı, bir yerde qərar tuta bilmirdi, tez-tez pəncərədən torpaq yola boylanırdı. Birdən raykom katibinin “Volqa”sı göründü, Əlverdinin heyətinə çatanda iki dəfə sıqnal verdi. Şofer ərkələrə həyət qapısından içəri girib səsini başına atdı:

— Ay Əlverdi, ay Əlverdi, yoldaş raykom səni gözləyir, poçt idarəsindən zəng eləmişdilər, Əlverdi müəllimə Bakıdan məktub gəlib. Səməd Vurğun göndərib deyirər, rayon partiya fəalları poçt idarəsinə yığışır.

Əlverdi həyətə çıxıb şoferə salamladı:

— Salam, salam xoş xəbərə gelibən, müşüllüğün məndə. Səməd qəşədan nüyanırdı.

— Tez ol, tez ol gedək, yoldaş raykom bizi gözləyir, vaxt yoxdu.

Əlverdi darvazadan çıxanda eyni sözü yənə dedi:

— Axşama qayıdacam.

Rayon poçt idarəsinin qarşısına iyirmiye qədər adam yığılmışdı, raykomdan tutmuş meskom qədər hamı ordaydı. Əlverdi “Volqa”dan düşüb birbaşa içəriye cumdu, birinci katibə salam verməyi de unutdu. Poçt müdürü bir əlində məktub, bir əlində qeydiyyat jurnalı hazır dayanmışdı. Əlverdi salamsız-kalamsız jurnalı müdirin əlindən alıb ad-familyasının yazılılığı sətrin qarşısına qol çəkdi, sonra jurnalı

mənə göstərdiyiniz qonaqpərvərlik haqqında ayrıca danişmaq istəyirəm. Zəhmətimi çəkən yoldaşlara ürəyimin on dərin guşələrindən atəşin salamlarını yetirin, təşəkkürlerimi çatdırın. Quzu kababının dadi damağından getmir, Muğan torpağında bəslənən quzu ceyrana bərabərdir. Sizin və rayon rəhbərliyinin qayğılışlarından Bakıdakı yoldaşlara da ürək dolusu səhəbet açmışam.

Əziz Əlverdi müəllim, sizin timsalınızda bərəkətli rayonuzdan özümə sədaqətli dost tapmışam. İmkan tapan kimi yene də sizin görüşünüzə gelebəm. Yoldaş raykom katibinə alovlu salamlarımı yetirmeyinizi Sizdən xahiş edirəm!

Əllerinizi sixıram, bağırma basıram!

Sizin Səməd Vurğun.

Məktub bitən kimi hamı əl çaldı. Raykom katibi Əlverdiyə dedi ki, mənə salam göndərdiyi yeri təzədən oxusun, yaxşı eşitmədim. Əlverdi hamı yeri pafosla təkrar oxudu: “Yoldaş raykom katibinə alovlu salamlarını yetirmeyinizi Sizdən xahiş edirəm!” Birinci katib, — Thelykə salam, — deyib tez Əlverdinin əllerini sixdı, sanki Səməd Vurğunun elini sixırdı.

Əlverdi nümayişkarənə şəkildə vərəqi qatlıyib zərfin içəin qoydu və şəstə dedi:

— Məndən bu qədər.

Adamlar dağlılıdı. İkibir, üçbir bölnüb kənara çəkildilər, başladılar məktubu müzakirə etməye. Ərki çatan rayon fealları onu kənara çəkib səhəbət tutmaq istəsə də, Əlverdi yaxasını ələ vermedi. Raykom katibi ispolkomla göstəriş verdi ki, ax-

vermek həvəsindəydi. Raykom katibi her heftə onu qəbula çağırırdı, hər dəfə də Səməd Vurğunun məktublarını təzədən oxutdurub lezzət alırdı. Xüsusen de rayon haqqında və özünə aid olan yerbərə tek-rəkrər qulaq asmağı xoşlayırdı. Həm də partiya feallarına demək istəyirdi, o boyda şair, üstəlik de Fadayevin dostu məndən danışır. Məktubların sonunda raykom katibinə qucaq dolu salam-kalam da həmisi kimi öz yerinde olurdu.

Bala-balı qabaqı gedirdi Əlverdi, elinə bəşdən-üdən də gəldi, rayonun idarə müdürü, kolxoz sədrleri onu xahişini göydə tuturdu. Kimsə ağız açısaydı, bir cavab alırdı: baş üstə. Beləcən “baş üstə”lərə daşı daş üstə qoyub özünə yaxşıca ev tikdirdi, həyət-baca düzəldirdi Əlverdi.

Ayda bir dəfə Bakıya gəldi, özü də heç kimden icazə alıb-ələmirdi, icazə alısaydı kimsə şübhələnə bilərdi, sakitcə bazar günləri aradan çıxırdı. Arvadına məhkəm-məhkəm təşəkkür edirdi ki, hara getməyi bir kimseyə deməsin: “İcazəsiz gedirəm, bilsələr direktorluqdan çıxardalar, qalarıq yaman güne. Axşama qayıdacam”. Arvad da dinib-danışmirdi, heç soruşturmdu, nəyə gedirsən. Əlverdi izi azdırmaq üçün məktubları öz ünvanına yazdırdı, elecən rayon poçtuna yazdırdı, vəs-salam. Gerisizləndi. Axırıcı məktubdan sonra rayon partiya komitəsinə büro üzvü seçmişdilər. Şayiə gəzirdi ki, Əlverdiyi raykoma aparacaqlar, meskomun yerinə hazırlaşdırı. Şayiə həqiqətən çevriləcəkdi, araya Səməd Vurğunun ölümü düşməsydi...

Şairin döyüdən köçməsi onu sarıtlı, qırq gün adamlardan uzaq gəzdi, hamı ona başsağlığı verirdi, Əlverdinin dəri isə başqa idi... Vəzifəsini, hömət izzətini itirəcəyindən qorxurdu, bilmirdi neyəsən, Səməd Vurğunun məktubları olmadan diqqətdə qalmaq, vəzifə tutmaq çətin olacaqdı. Dündü, ona deyib toxunan olmaşıdı, yenə direktor işbəyirdi Əlverdi, intəhası nüfuzu əvvəlk kimi deyirdi.

Məktəbdə saatlara kabinetində çıxmırı, heyliklərə gəzirdi, çıxış yolu axınlardı, çərasızlıklı onu dalaşdırırdı.

Birdən ağılnıa Rəsul Rza geldi. “Lenin” poeması dillərzəbəri idi, şöhrəti ölkəni bürümüşdə, üstəlik “Stalin mukafatı” da almışdı. Onun məktubu Əlverdinin düşübü anlaşılmaz vəziyyətdən xilas edardı, şan-şöhrətinin yerində saxlaya bilərdi. O, təzədən Bakıya getməli oldu. Səhər erkən evdən çıxanda adəti üzərə bir kəlmə dedi:

— Axşama qayıdacam.
Gerisizləndi. Raykom katibi yenə özü məktəbə zəng eləmişdi.
Rəsul Rza yazdırdı.
‘Özizim, vəfali dost Əlverdi....’